

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKİ DÖVLƏT UNIVERSİTETİ**

**AZƏRBAYCAN ŞİFAHİ XALQ ƏDƏBİYYATI
KAFEDRASI**

**MAGİSTR TƏHSİL PİLLƏSİ ÜÇÜN
İxtisas: Filologiya: 060201**

Fənn: İF-M 2540 AZƏRBAYCAN AŞIQ YARADICILIĞI

PROQRAM

BAKİ – 2018

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKİ DÖVLƏT UNIVERSİTETİ**

**AZƏRBAYCAN ŞİFAHİ XALQ ƏDƏBİYYATI
KAFEDRASI**

**MAGİSTR TƏHSİL PİLLƏSİ ÜÇÜN
İxtisas: Filologiya: 060201**

Fənn: İF-M 2540 AZƏRBAYCAN AŞIQ YARADICILIĞI

PROQRAM

*Bakı Dövlət Universitetinin
Rektorunun 18.05.2017-ci il tarixli
R-49 sayılı əmri ilə təsdiq edilmişdir.*

BAKİ – 2018

Tərtib edən:	Nizami Qasım oğlu Xəlilov – Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru, filologiya üzrə elmlər doktoru
Redaktor:	Səhər Hidayət qızı Orucova – Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdürü, filologiya üzrə elmlər doktoru, professor
Rəyçilər:	Mahmud Qara oğlu Allahmanlı – ADPU-nin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru, filologiya elmlər doktoru
	Etibar Əjdər oğlu Talibli – BDU-nun Azərbaycan şiyahi xalq ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru

İZAHAT VƏRƏQƏSİ

«Azərbaycan aşiq yaradıcılığı» fənni (İF-M 2540) magistraturanın Folklorşunashlıq və mifologiya (NSM 02.00.06) ixtisası üzrə I kursda 30 saat mühazirə, 30 saat məşğələ olmaqla semestr ərzində cəmi 60 saat həcmində tədris edilir. Fənnin həcmi mütəxəssis hazırlığı üzrə Dövlət Standartlarına uyğundur. Fənn üzrə tədris işinin əsas növü mühazirə və məşğələlərdir. Məşğələlərlə yanaşı, tələbənin dərsdən kənar vaxtda yerinə yetirdiyi müntəzəm sərbəst işləri də tədrisin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Fənnin mənimşənilməsinin məqsəd və vəzifələri

Kursun məqsədi -- magistrantları ozan- aşiq sənətinin genezisi haqqında hərtərəfli məlumatlandırmaq, aşiq sənətinin müəyyən fərqlərlə turkdilli xalqlarda yayılmış olduğu barədə onlara bilgi vermək, aşiq yaradıcılığının meydana gəlməsi, erkən orta əsrlər aşiq sənətinin inkişaf mərhələləri, spesifik xüsusiyyətləri, şeir şəkilləri, aşiq repertuarları və s. genişliyi ilə tələbələrə öyrətməkdir.

Kursun vəzifələri:

1.Tələbələrdə aşiq sənətinin mənşəyi, ilkin çalğı aləti olan iki simli qopuz haqqında, qopuzun yaradıcısı olan Dədə Qorqud haqqında məlumat vermək;

2.Tələbələri ozan sənətinin aşiq sənətinə çevrilməsi və bu barədə olan tədqiqatlarla tanış etmək;

3.Aşiq yaradıcılığının şifahiliyi və yazılı ədəbiyyatla əlaqə məsələlərini aydınlaşdırmaq;

4.Aşiq yaradıcılığının şeir şəkillərini magistrlərə mənimsətmək:

5. Aşiq yaradıcılığının yazılı ədəbiyyata təsiri və yazılı ədəbiyyatın aşiq yaradıcılığının zənginləşməsində roluna aydınlıq gətirmək;

6. Aşiq yaradıcılığının dastanlarımızın yaranmasında

oynadığı rolü diqqətə çəkmək;

7. Aşıq yaradıcılığının etik-estetik və tərbiyəvi rolunu magistrlərə açılamaq.

Fənnin tədris prosesində yeri

«Azərbaycan aşıq yaradıcılığı» fənninin (İF-M 2540) təqdim olunan programda tədris prosesində qarşıya qoyulan məqsəd və vəzifələrin doğurduğu məsələlərə diqqət yetirilmişdir.

Kursun sonunda tələbələrin dünyagörüşünə aşağıdakı elementlər əlavə olunacaqdır:

- a) xalqımızın ən qədim musiqi aləti olan qopuzla bağlı qeyri-türk xalqları arasında yayılmasının təsəvvürlər sistemi haqqında məlumatlar;
 - b) ozan sənətinin türk xalqları arasında müxtəlif adlar altında işlənməsi barədə bilgilər;
 - c) aşiq sənətinin mövzu və ideya istiqamətini müəyyənləşdirmək;
 - d) aşiq yaradıcılığı ilə heca vəznninin tarixi köklörinə aydınlıq gətirmək.

Yeni informasiya və biliklərin magistrlərin qazandığı biliklər bazası üzərində bərqərar olmasına diqqət yetirilmişdir.

Fənnin mənimsənilməsi nəticəsində tələbə bilməlidir:
-- aşiq yaradıcılığında milli-mənəvi dəyərlərimizin öz
əksini tapdığını;
-- ənənəvi məişətimizdə bu sənətin praktik əhəmiyyət

daşdıığını;

-- aşiq sənətinin gənclərin tərbiyəsində böyük təsir gücünə malik vasitələrdən biri olduğunu,

-- aşiq yaradıcılığının şeir şəkillərinin struktur özəlliklərini;

-- ideya məzmun xüsusiyyətlərini;

-- dastanlarımızda ən çox işlənən şeir şəkillərini;

-- avtobioqrafik və butalanma yolu ilə yaranan dastanların xüsusiyyətlərini;

-- toplanma

və tədqiq tarixi, mövzu dairəsi və poetik vasitələri kimi məsələləri.

Bacarmalıdır:

-- aşiq yaradıcılığında ən çox işlənən qoşma, gəraylı, təcnis, divani, müxəmməs şeir şəkillərini bir-birindən ayırmayı;

-- həmin şeir şəkillərinin, xüsusilə təcnis şeir şəklinin cinas qafiyələrini izah etməyi;

-- aşiq sənəti haqqında söylənmiş nəzəri mülahizələrə münasibət bildirməyi;

-- şeirin mənasını açmayı;

-- məhəbbət dastanlarını quruluşuna və süjetinə görə müəyyənləşdirməyi.

Yiyələnməlidir:

-- aşiq yaradıcılığında ən çox işlənən qoşma, gəraylı, təcnis və onların tiplərini əzbərdən söyləmək qabiliyyətinə;

-- müxəmməs, divani, sicilləmə, zəncirləmə və s. şeir şəkillərinə nümunələr deməyə;

-- dastanımızda işlənmiş şeir şəkillərindən nümunələr əzbərləməyi.

Mövzular üzrə saatların bölgüsü

№	Mövzular	Saatların miqdarı	O cümlədən		
			Cəmi	mühazirə	məşğələ
1.	Ozan sənəti, ozan sənətinin yeni tarixi şəraitdə rekonsturuksiyası	4	2	2	
2	Anadilli ədəbiyyatımızın inkişafına heca vəzni və aşiq şeirinin təsiri	4	2	2	
3	XVI əsrə qədərki aşiq yaradıcılığı, yazılı ədəbiyyatda yeri	4	2	2	
4	Aşiq poeziyasında şeir şəkilləri: Bayatı və gəraylı	4	2	2	
5.	Qoşma şeir şəkli və onun növləri	4	2	2	
6.	Aşiq şeirində təcnis və onun tipləri	4	2	2	
7.	Aşiq poeziyasında ustadnamə, deyişmə, müxəmməs, divani, vücudnamə və s.	4	2	2	
8.	XVI-XVII əsrlərdə aşiq yaradıcılığı	4	2	2	
9.	XVIII əsr aşiq yaradıcılığı	4	2	2	
10	Aşiq yaradıcılığında mühüt və məktəblər	4	2	2	
11.	XIX əsr aşiq yaradıcılığı	4	2	2	
12	Erkən orta əsrlərdə aşiq yaradıcılığı və dastançılıq ənənələri	4	2	2	
13	Avtobioqrafik dastanlar və onların yaranma üsulları	4	2	2	
14	Butalanma yolu ilə yaranan məhəbbət dastanları	4	2	2	
15	Nağıl süjutları əsasında yaranan dastanlar	4	2	2	
	CƏMI:	60	30		30

yayınına acaanları. Bu şərafla GÜZEL İRƏTİK MƏMƏNƏN Dədə Qorqud «Qopuz» alətinin yaradıcısı kimi və onun haqqında olan mülahizələr. Mahmud Kaşgarlinin «Divanü-lügat-it-Türk» əsərində qopuz haqqında məlumat. Nizami Gəncəvi yaradıcılığında bu çalğı aləti ilə bağlı əfsanə və rəvayətlər. Ozan sənətinin aşiq sənətinə çevrilməsi, ozan və aşiq sənətinin ümumi və fərqli cəhətləri. Ozan-aşiq sənətinin mərhələləri. Şaman-ozan-aşiq əlaqələrinə dair mülahizələr. Bu barədə tədqiqatlar. F.Köprülu, B.Ögəl, H.Arası, M.H.Təhmasib, A.Nəbiyev, M.Seyidov, Q.Namazov, M.Həkimov, M.Qasimlı, M.Alahmanlı, N.Xəlilov, H.İsmayılov və başqalarının əsərlərində bu məsələlərə münasibət (2), (5), (8), (12), (15), (18) .

2. Anadilli ədəbiyyatımızın inkişafına heca vəzni və aşiq şerinin təsiri - 2 saat

Aşiq poeziyasının ilkin nümunələri: M.Kaşgarlinin «Divanü-lügat-it-Türk» əsərində xalq şeirinin ilkin şəkilləri. Türkəlli xalqlarda aşiq poeziyasının ilkin nümunələri, oxşar və fərqli cəhətləri. Aşiq poeziyası üslubunda yazılmış şeirlər, yazılı ədəbiyyatdan nümunələr. Həsənoğlu, Q.Bürhanəddin, Ş.Q.Ənvar, Nəsimi və başqa şairlərimizin yaradıcılığından örnəklər. Xarici tədqiqatçıların; T.Kovalskinin, E.E.Bertelsin, Ş.V.Stebleva və başqalarının heca vəzni ilə bağlı mülahizələri. Heca vəzni və aşiq yaradıcılığı haqqında tədqiqatlar. M.T.Təhmasibin, V.Vəliyevin, A.Nəbiyevin, R.Əfəndiyevin, Ə.Cəfərin, M.Həkimov və başqa tədqiqatçıların söylədiyi fikirlər. Ə.Cəfərin heca vəzninin inkişafından bəhs edərkən Həsənoğlunun «Türküləri» barədə mülahizələri. Aşiq poeziyasının həm də yazılı ədəbiyyat olması barədə mülahizələr. M.Ibrahimovun bu barədə fikirləri (1), (2), (4), (5), (8), (9), (18), (25), (32), (48).

3. XVI əsr əqədərki aşıq yaradıcılığı - 2 saat

Yunis Əmrə və türk xalq şeirinin şəkilləri. XIII-XIV əsrlərdə şirvanlı Molla Qasımın el aşıq-şairi ad titulunu daşımıası. Molla Qasım barədə mövcud olan müxtəlif fikirlər. Molla Qasım və Xəstə Qasımın şəxsiyyətləri ətrafında mülahizə və mübahisələr. Azərbaycan və Türkiyə tədqiqatçılarının bu barədə yazılmış məqalə və əsərləri. Molla Qasımın qoşma, gəraylı və təcnisləri. Molla Qasımla Yunis Əmrənin birinin digərinə yazdığı «Gördüm» rədifli şeirləri. S.Mümtazın, M.H.Təhmasibin Molla Qasım haqqında mülahizələri. XVI əsrə qədər heca vəznində yazılmış şeirləri inkar edən bəzi müəlliflərə münasibət. XVI əsrə qədər heca vəznində və aşıq poeziyası üslubunda yazılmış yazılı ədəbiyyatdan örnəklər. Şah Qasım Ənvarın «Cələbi, bizi unutma» gəraylısı. İ.Nəsiminin yaradıcılığında xalq şeiri şəklində yazılmış şeirləri. Qoşma, gəraylı, ustادnamə, təcnis, hərbə-zorba, qıfılbənd şeir şəkillərinə Nəsimi yaradıcılığından nümunələr. Bu barədə M.H. Təhmasibin, N.Xəlilovun və başqalarının mühahizələri (4), (8), (18), (32), (48), (50).

4. Aşıq poeziyasında şeir şəkilləri – 2 saat

Bayati. Bayatı aşıq poeziyasının ilkin nümunəsi kimi. Bayatının şəkli xüsusiyyətləri. M.Kaşgarlinin «Divan»ındaki nümunərlə bayatıların oxşar və fərqli cəhətləri. Ə.Abidin «Türk xalqları ədəbiyyatında «mani» növü və Azərbaycan bayatılarının xüsusiyyətləri» məqaləsi. Bayatıların mövzusu, ideyası və poetik xüsusiyyətləri. Bayatının etimologiyası barədə fikirlər. «Bayat» qəbiləsi ilə əlaqəsi.

Gəraylı. Gəraylinin quruluşu, qafiyə sistemi. «Gəraylı» sözünün etimologiyası haqqında mülahizələr. Türkəlli xalqlarda səkkizlik şeir şəkli. Gəraylı şeir şəklinin yazılı ədəbiyyata təsiri. Yazılı ədəbiyyatdan nümunələr. Bu barədə olan fikir və mülahizələr. Gəraylinin qoşma ilə oxşar və fərqli cəhətləri. Türkəlli xalqlarda gəraylı və qoşma ilə bağlı fikirlər.

Gəraylının qafiyə sistemi. Gəraylı şeir şəklinin ilkin nümunələri. Gəraylı ilə varsağı şeir şəklinin oxşar və fərqli cəhətləri. Gəraylının tipləri. Adi gəraylı, təcnis gəraylı, cıgali gəraylı, sallama gəraylı, mürvəti, müxəmməs gəraylı, dil-dönməz gəraylı və s. Bu barədə Azərbaycan və Türkiyə tədqiqatçılarının fikirləri (5), (15), (18), (25).

5. Qoşma şeir şəkili və onun növləri - 2 saat

On bir hecalı şeir şəklinin meydana çıxməsi. Qoşmanın qafiyə sistemi. Qoşmanın daxilində təkmilləşmə prosesi. Qoşmanın forma xüsusiyyətləri. Adi və çarpaz qafiyəli qoşma. Qoşayarpaq, güllü qafiyəli qoşma, ayaqlı və yaxud qoşma müstəzad şeir şəkilləri. Dodaqdəyməz qoşma. Təkrar misralı qoşma. Təkrar misralı qoşmaya həm də «varsağı» deyilməsi. «Varsağı» sözünün etimologiyası haqqında söylənmiş mülahizələr. M.Seyidovun bu barədə fikirləri. Qoşma şeir şəklinin yazılı ədəbiyyatda – xüsusilə M.P.Vaqifin, S.Ə.Nəbatinin, Q.Zakirin yaradıcılığında yeri və yeni formaları. Aşıq poeziyasının, xüsusilə qoşmanın yazılı ədəbiyyat sənətkarlarının yaradıcılığına təsiri. Qarşılıqlı əlaqə məsələləri. Mövzu və ideya əlaqələri və s. (15), (18), (51).

6. Aşıq şeirində təcnis və onun tipləri – 2 saat

Cinaslı şeir şəkli haqqında fikir və mülahizələr. Təcnisin forma xüsusiyyətləri. Təcnis cinaslardan düzələn şeir şəkli kimi. XIV-XV yüzilliklərdə təcnis formasında yazılmış şeirlər. Təcnis şeir şəklinin yazılı ədəbiyyata təsiri. Molla Qasım təcnisin ilk yaradıcı nümayəndələrindən biri kimi. XVI əsrə qədər yazılmış cinaslı şeirlərdən örnekler. Türk xalqlarında təcnis şeir şəkli. Təcnisin poetik quruluşu. XVIII əsrдə yaşamış Xəstə Qasım təcnisin qüdrətli ustadlarından biri kimi. Təcnisin formaları; cıgli təcnis, ayaqlı təcnis, dodaqdəyməz təcnis. Hərf üstə təcnis və s. (5), (8), (9), (14), (16), (18).

7. Aşıq poeziyasında ustadnamə, deyişmə, müxəmməs, divani, vücudnamə - 2 saat

Ustadnamə Ustadnamələrin forma və şəkli xüsusiyyətləri.

Üstadnamələrdə öyünd, nəsihət kimi ibrətamız fikirlərin yer tutması. Ustadnamələrin «Kitabi - Dədə Qorqud» dastanlarında işlənmiş ilk nümunələri.

Deyişmə. Deyişmələrin forma və xüsusiyyətləri. Deyişmənin ilkin nümunələrinin Dədə Qorqud dastanlarında işlənməsi. Deyişmənin mərhələləri; dəvət, cavab, hərbə-zorba və qıflıbənd mərhələləri.

Müxəmməs. Müxəmməsin şəkli xüsusiyyətləri. Müxəmməsin yazılı ədəbiyyatdan aşiq poeziyasına keçməsi ilə bağlı fikirlər. Müxəmməsin müstəzad, əliflam, qoşayarpaq, cəğalı, zəncirli-cığalı və s. şəkilləri.

Divani. Divaninin aşiq poeziyasında geniş yayılmış formalarından biri kimi. Divaninin saz havasına uyğun işlənməsi. Divanılarda mübarizə, yarış, döyüş, cəngi əhval – ruhiyyəsinin olması. Divaninin şəkli xüsusiyyətləri; dodaqdəyməz, hərf üstə – əvvəl-axır cinası divani və s.

Vücudnamə. Vücudnamələrin özünəməxsusluğu. Vücudnamədə anadan olmasından dünyasını dəyişməsinə nəqədərki dövrün əks olunması və s. (5), (9), (15), (18).

8. XVI-XVII əsrlərdə aşiq yaradıcılığı – 2 saat

XVI əsrдə Azərbaycanda ictimai-siyasi mühit. Şah İsmayıл Xətainin aşiq poeziyasının inkişafında rolü. Miskin Abdal, Dirili Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq kimi sənətkarların yaradıcılığı. Bu sənətkarları bir-birindən fərqləndirən cəhədlər. Qurbaninin yaradıcılığı aşiq poeziyasında xüsusi mərhələ kimi. Qurbaninin qoşma və gəraylıları. Sənətkarlıq xüsusiyyətləri. Qurbani ilə Şah İsmayıл haqqında olan əfsanə və rəvayətlər.

Abbas Tufarqanlinın yaradıcılığı, ustadnamələri, sənə-

karlıq xüsusiyyətləri.

Sarı Aşığın yaradıcılığı. Sarı Aşıq bayatı ustası kimi. Aşığın bayatlarının xüsusiyyətləri. «Sarı Aşıq və Yaxşı» dastanı aşığın həyatından götürülmüş bir dastan kimi. Aşığın təxəllüsü və yeri-yurdu haqqında olan rəvayətlər (5), (8), (15), (18), (35), (40).

9. XVIII əsr aşiq yaradıcılığı – 2 saat

XVIII əsr aşiq yaradıcılığı haqqında məlumat. Xəstə Qasım XVIII əsrдə yaşamış görkəmli sənətkar kimi. Aşığın qoşma və gərayılları. Xəstə Qasım təcnis ustası kimi. Xəstə Qasımın Ləzgi Əhmədlə deyişməsi. Aşığın lirik poeziyasında əxlaqi-tərbiyəvi fikirlər. Aşığın «Xəstə» təxəllüsü ilə bağlı mülahizələr.

XVIII əsrдə yaşamış Aşıq Valehin Qarabağ aşiq mühitinin görkəmli nümayəndəsi kimi. «Valeh və Zərnigar» dastanı. Surətlər aləmi. «Valeh və Zərnigar» avtobioqrafik dastanların ən yaxşı nümunisi kimi.

Ağ aşiq (Aşıq Allahverdi) haqqında məlumat. Ağ aşiq Aşıq Alının ustası kimi (5), (13), (15), (18), (40), (49).

10. Aşıq yaradıcılığında məktəblər və mühitlər - 2 saat

Aşıq yaradıcılığında «məktəb» və «mühit» anlayışları. Hansının əvvəl yaranması barədə fikirlər. «Məktəb» «mühit»ə bölünür, yoxsa mühit məktəbi formalaşdırır? Aşıq məktəbləri – Anadolu, Təbriz, Göyçə və Şirvan aşiq məktəblərinin yaranması və nümayəndələri : onların oxşar və fərqli cəhətləri.

Aşıq sənətində mühitlər – Gəncəbasar, Borçalı, Göyçə, Dərələyəz, İrəvan, Çıldır, Şirvan, Dərbənd, Qarabağ, Xocasan, Qaşqay və başqa aşiq mühitləri. A.Nəbiyev və M.Qasımlının bu barədə fikirləri (12), (16), (18).

11. XIX əsr aşıq yaradıcılığı – 2 saat

XIX əsr aşıq poeziyasının mövzusu və ideyası. Bu yüzilliyin aşıq mühiti. XIX əsr aşıq poeziyasının özünəqədərki aşıq yaradıcılığı ilə oxşar və fərqli cəhətləri. XIX əsr də yaşamış Aşıq Ali, Aşıq Ələsgər, Molla Cümə, Aşıq Hüseyn Şəmkirli və başqalarının yaradıcılığı. XIX əsr aşıq poeziyasının zənginliyi. Aşıq Alının yaradıcılığı, ictimai-siyasi şeirləri.

Aşıq Ələsgərin yaradıcılığının əsas istiqamətləri. Məhəbbətin tərənnümü, gözəllərin vəsfı, təbiət və ictimai-siyasi mövzulu şeirləri. Aşıq Ələsgərin sənətkarlıq xüsusiyyətləri. Aşıq Ələsgərin ustادnamələri.

Molla Cümə aşıq poeziyasının ustad sənətkarlarından biri kimi. Molla Cümənin yaradıcılığında şeir şəkillərinin yeni formaları. Aşığın ictimai-siyasi şeirləri. Molla Cümənin şeirlərində işlənmiş «İsmi pünhan»la bağlı olan mülahizələr.

Aşıq Hüseyn Şəmkirlinin yaradıcılığı. Adı çəkilən aşıqlarla bir dövrdə yaşamış yazılı poeziya nümayəndələrinin – Q.Zakir, S.Ə.Nəbatı, Ə.Qaracadağı, Baba bəy Şakir və bu şairlərin şeirlərindəki mövzu yaxınlığı. Bu yaxınlığı doğuran əsas səbəblər. XIX əsr aşıq poeziyasının yazılı ədəbiyyatla əlaqəsi və hər iki yaradıcılığın bir-birinə təsiri (5), (6), (7), (8), (9), (12), (31), (35), (40).

12. Erkən orta əsrlərdə aşıq yaradıcılığı və dastançılıq ənənələri – 2 saat

Yazılı ədəbiyyatda erkən poemalara çevrilmiş dastanlar. «Dastani Əhməd Hərami» poemasında dastançılıq ənənələrinin əlamətləri. İsanın «Mehri və Vəfa» poemasında dastanlara məxsus xüsusiyyətlər. Poemada aşıq və məşuqun dastanlardan gəlməsinin bədii ifadəsi. Dastanlarda ölüb-dirilmə motivləri, Dastanlara məxsus fövqəladə qüvvələrin iştirakı. «Qara Məlik», «Əsli Kərəm» və başqa dastanlarımız orta əsr aşıq sənətinin ilkin nümunələri kimi. «Qara Məlik» dastanı orta əsrlər qəhrəmanlıq dastanlarının ilkin nümunəsi kimi. «Əsli və Kərəm»

dastanı məhəbbət dastanlarımızın ilkin və «şahkər» (S.Mümtaz) nümunəsi kimi. Dastanda XIV-XV əsrlərlə səsləşən əlamətlər. Kərəm tarixi şəxsiyyət kimi. Dastanın variant və versiyaları. Dastanın Orta Asiyada yayılması. Dastana yeni baxış. Surətlər aləmi (7), (17), (18).

13. Avtobioqrafik dastanlar və onların yaranma üsulları - 2 saat

Avtobioqrafik dastanların xüsusiyyətləri, yaranma yolları. «Qurbani» dastanı. Dastanın versiya və variantları. Dastanda tarixi gerçeklik və bədii həqiqət. «Qurbani» dastanının Aşıq Qurbaninin yaradıcılığı əsasında formallaşması.

«Abbas və Gülgəz» dastanı. Dastanda Aşıq Abbasla Şah Abbasın müqayisəli təhlili: Gülgəz və Pəri surətləri. Aşıq Abbasın öz sevgilisinə qovuşmasında ona kömək edən fövqəladə qüvvələr. Dastanın Aşıq Abbasın həyatı ilə bağlı olması haqqında tarixi gerçeklik. Vəzir Allahverdi xan və Dəli Becan obrazları. Dastanın bədii xüsusiyyətləri (5), (16), (17), (18).

14. Butalanma yolu ilə yaranan məhəbbət dastanları – 2 saat

Orta əsr məhəbbət dastanlarında mifoloji dünyagörüşü. Sehrli obrazlar, yuxu, buta və s. Məhəbbət dastanlarında qəhrəmanın keçdiyi mərhələlər. Qəhrəmanın anadan olması, ilk təlim-tərbiyəsi, aşiq və məşuqun butalanması. Qarşıya çıxan maneələr, qəhrəmanlara kömək edən xariqüladə qüvvələr. Müsabiqə və qələbə («Aşıq Qərib», «Şah İsmayıł» və başqa dastanlar əsasında) (5), (11), (15), (17), (18).

15. Nağıl süjetləri əsasında yaranan dastanlar - 2 saat

«Şah İsmayıł və Gülzar», «Tahir və Zöhrə», «Alixan və Pəri» kimi dastanlarda nağıl motivləri. Bu dastanların oxşar və fərqli cəhətləri, sənətkarlıq xüsusiyyətləri. Dastanlarda epik, lirk və dramatik səhnələrin növbələşməsi. Adı çəkilən dastan-

lar haqqında olan tədqiqatlar. «Tahir və Zöhrə» dastanı astral dastan kimi. M.H.Təhmasib, A.Nəbiyev və b. tədqiqatçıların bu barədə mülahizələri. Aşıq poeziyasında əxlaqi və mənəvi dəyərlərin – sədaqət, vəfa, etibar, səxavət, zəriflik, mərifət, paklıq, mənəvi bütövlük və s. kimi anlayışların tərənnümü. Aşıq yaradıcılığının etik-estetik və tərbiyəvi əhəmiyyəti (5), (12), (15), (16), (17), (18), (49).

TƏDRİS TEKNOLOGİYALARI, TƏLİMİN İNTERAKTİF FORMALARI

Bu kursun qarşısında qoyulan məqsədlərə çatmaq üçün ənənəvi metodlarla yanaşı, yeni tədris üsullarından da istifadə edilmişdir. Müəllimin mühazirə mətnləri, elmi ədəbiyyat (məqalələr, monoqrafiyalar, dissertasiyalar və s.), aşiq şeir nümunələrindən ibarət kitablar (antologiyalar, ekspedisiya materialları və s.) əsasında təlim ənənəvi üsullardan sayılır. Bunlardan başqa, müasir texnologiyaların tədbiqi ilə mühazirə və məşğələ dərslərində tələbələrə məşhur aşiq və aktyorların ifasında aşiq şeir nümunələrini nümayiş etdirmək mümkündür. Hər mövzu ilə bağlı slaytların hazırlanması, bunlarda ayrı-ayrı aşıqların, tədqiqatçıların fotolarının, araşdırımaların üz qabığının, titul səhifələrinin göstərilməsi, eləcə də heca, durğu allitrasiya, qafiyə sistemi, cinasların mənası cığa bəndlərinin, poetik oğrazlar, formalar və digər cəhətlərdən konkret şeirlərin təhlilini əks etdirən örnəklər üzərində iş aparılması dərsin keyfiyyətinə müsbət təsirə malik metodlardandır.

Tədris resursları

Tədris prosesinə müəyyən resursların cəlb olunması məqsədə uyğundur. Buraya aşiq və aktyorların lent yazıları, aşıqlar haqqında televiziya verilişlərinin çəkilmiş olduğu diskilər, slaytların nümayishi üçün lazım olan texniki avadanlıqlar daxildir.

Sərbəst işlərin mövzuları

1. Ozan sənəti: Ozan sənətinin aşiq sənətinə çevrilməsi, inkişaf mərhələləri.
2. Anadilli ədəbiyyatımızın inkişafında aşiq şeirinin təsiri və XVI əsrə qədərki yazılı poeziyada yeri.
3. Aşıq poeziyasında şeir şəkilləri. Qoşma və gərayı.
4. Aşıq poeziyasında təcnis, müxəmməs, deyişmə, ustadnamə və s.
5. XVI-XVII əsrlərdə aşiq yaradıcılığı.
6. Aşıq yaradıcılığında məktəb və mühit. Onların yayılma arealları.
7. XIX əsr aşiq yaradıcılığı. Yazılı poeziya ilə əlaqə məsələləri.
8. Avtobioqrafik dastanlar və onların xüsusiyyətləri.
9. Butalanma yolu ilə yaranan dastanlar.
10. Nağıl süjetləri əsasında yaranan dastanlar.

ƏDƏBİYYAT

Əsas:

1. Azərbaycan aşıq sənəti: ideologiya axını və ictimai siyasi lirika. «Dədə Qorqud» toplusu. Bakı: Səda, 2002, № 3. səh. 54-59.
2. Allahmanlı M.Q. Aşıq yaradıcılığının inkişaf mərhələləri. Bakı; Elm və Təhsil, 2011. 292 s.
3. Araslı H. M. Aşıq yaradıcılığı. Bakı: Birləşmiş nəşriyyat, 1960. 132 s.
4. Babayev Y.M. Anadilli Azərbaycan ədəbiyyatının təşəkkülü və epik şeirin inkişafı (XIII-XIV əsrlər) Bakı: ADRİ, 2008, 128 s.
5. Əfəndiyev P. Ş. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Elm və təhsil, 2012, 600 s.
6. Həkimov M.İ. Aşıq sənətinin poetikası. Bakı: Səda, 2004, 609 s.
7. Xəlilov N.Q. Aşıq yaroadıcılığı və yazılı poeziya. Bakı: Elm, 2012, 325 s.
8. Xəlilov N.Q. Heca vəzni və aşıq sənətinin yaranma tarixi. Bakı: Xəzər Universiteti, 2014, 175 s.
9. İracoğlu M.Ə. Azərbaycan xalq şeirinin şəkilləri. Bakı: Tural-Ə nəşriyyat-Poliqrafiya Mərkəzi, 2001, 184 s.
10. İbrahimov M.Ə. Aşıq poeziyasında realizm. Bakı: Azərbaycan SSR EA nəşriyyatı. 1966, 84 s.
11. Kazımov Q.S Qurbani və poetikası. Bakı: ADPİ nəşri, 1996, 198 s.
12. Qasımlı M.P. Ozan aşıq sənəti. Bakı: Üğur, 2007, 304 s.
13. Namazov Q.M. Azərbaycan aşıq sənəti. Bakı; Yaziçi, 1984.
14. Məmmədli E.H. Təcnis sənətkarlığı. Bakı; Natta-press, 1998, 150 s.
15. Nəbiyev A.M. Azərbaycan xalq ədəbiyyatı. II hissə. Bakı; Turan nəşriyyatı. 2014, 660 s.
16. Nəbiyev A.M. Azərbaycan aşıq məktəbləri. Bakı; Nurlan, 2006, 312 s.
17. Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər). Bakı; Elm, 1972, 392 s.
18. Vəliyev. V.Ə. Azərbaycan folkloru. Bakı; Maarif, 1985, 414 s
19. Caferoğlu A. Cahan edebiyyatında türk köpuzu. «Wlkü» dergisi, 1936-1937, s.441-446.
20. Aşıq Ələsgər. Əsərləri (Tərtib edəni İ.Ələsgər). Bakı: Şərq- Qərb, 2004. 400 s.
21. Azərbaycan aşıq şeirindən seçmələr. 2 cilddə (Tərtib edənlər: Ə.Axundov, İ.Abbaslı, H.İsmayılov). Bakı: Şərq Qərb, 2005, 424 s
22. Azərbaycan aşıqları və el şairləri. 2 cilddə. Bakı: Elm, 1983-1988, 372 s.

23. Azərbaycan ədəbiyyatı inciləri (Bayatı, qoşma, təcnis). (Tərtib edəni E.Məmmədov) Bakı: Yaziçi, 1988, 600 s.
24. Azərbaycan dastanları. Bakı: 1977. s. 477.
25. Cinaslar (Tərtib edənlər: M.Aslan, E.Məmmədov). Bakı: Yaziçi, 1985, 151 s.

Əlavə:

26. Abbasova S. Azərbaycan xalq çalğı alətləri. Bakı; Elm, 2002.
27. Azərbaycan ədəbiyyatı tarixi. VI cilddə, I cild. Bakı: Elm, 2004.
28. Azərbaycan ədəbiyyatı tarixi. VI cilddə, IV cild. Bakı: Elm, 2011.
29. Bayatılar (Tərtib edəni A.Məmmədov). Bakı: Elm, 1977.
30. Behcət B. Sarı Aşığın bayatıları. Bakı: Səda, 2006.
31. Cəfərzadə Ə. Azərbaycan poeziyasında xalq şeiri üslubu. Bakı: ADİ nəşri, 1981.
32. Cəfər Ə. Nəsimi şeirinin vəzni /Nəsimi. Məqalələr məcmuəsi, Bakı: Elm, 1973.
33. Cinaslar (Tərtib edənlər: M.Aslan, E.Məmmədov). Bakı: Yaziçi, 1985
34. Cümə M. (Toplayanı və tərtib edəni R.Əfəndiyev). Bakı: Yaziçi, 1983.
35. Dadaşzadə A. XVIII əsr Azərbaycan lirikası. Bakı: Elm, 1980.
36. Dastani- Əhməd Hərami. Bakı: Şərq-Qərb, 2004.
37. Əliyev M. Ədəbiyyat nəzəriyyəsi. Bakı, Elm və təhsil, 2012.
38. Gəncəvi N. İsgəndərnâmə (Filoloji tərcümə). Bakı: Elm, 1983.
39. Hüseynoğlu K. Azərbaycan şeir mədəniyyəti. Bakı: Ozan, 1996.
40. Xəstə Qasım (Toplayanı və tərcümə edəni S.Raşayev). Bakı: Gənclik, 1975.
41. İmrə Y. Güldəstə. Bakı; Yaziçi, 1992.
42. İsa Mehri və Vəfa. Bakı; İqşad, 2001.
43. Kazımov M. Xalq gülüşünün poetikası. Bakı; Elm, 2006.
44. Kitabi Dədə Qorqud (Tərtib edənlər F.Zeynalov, S.Əlizadə). Bakı; Yaziçi, 1988
45. «Koroglu» dastanı.Bakı, Maarif, 1975.
46. Qasımlı M. Molla Qasım, yoxsa Xəstə Qasım /Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. IV kitab, Bakı; Səda, 2000.
47. Mümtaz S. El şairləri. Bakı; 1927, 2005.
48. Mümtaz S. Molla Qasım və Yunis Əmrə. «İnqilab və mədəniyyət» jurnalı. 1929, № 1.

49. Paşayev S. Azərbaycan folkloru və aşıq yaradıcılığı. Bakı; ADU-nun nəşri. 1989.
50. Təhmasib M.H. Nəsimi və xalq poeziyası. Bakı; «Ədəbiyyat və incəsənət» qəzeti, 11 aprel 1973.
51. Tufarqanlı A. 72 şeir. Bakı; Gənclik. 1973.
52. Zakir Q. Seçilmiş əsərləri. Bakı; Avrasiya Press. 2005.

TÜRK DİLİNDE

53. Caferoğlu A. XVI asır Azeri saz şairlerindən Tufarqanlı Abbas, İstanbul: Azerbaycan Yurt Bilgisi, 1932.
54. Kaşgarlı M. Divanü-lügat-it-Türk. Tercümesi. Ankara. Alaeddin Kral Basmevi, 3 cilddə, 1939-1940.
55. Köprülü F. Edebiyat araşdırmları. İstanbul. Otüken, 1989.
56. Oğel B. Türk kültür tarihine giriş. IX cı. Ankara, 1991.
57. Yunis Emre. Güldeste. Ankara: Kültür Bakanlığı, 1990.

RUS DİLİNDE

58. Вертков К., Благолатов Г., Язвицкая Э. Атлас музыкальных инструментов народов СССР. М., Музыка, 1975.
59. Гордлевский В.А. Изб. сочин. т.2. М., Изд.-во Вост. Лит., 1962.
60. Стеблева Ия. В. Развитие тюркских поэтических форм в XIX веке. М., Наука, 1971

Çapa imzalanmışdır 11.01.2018. Kağız formatı 60x84 1/16.

Sifariş 26. Həcmi 1,25 ç.v. Sayı 200.

«Bakı Universiteti Nəşriyyatı», Bakı, AZ 1148, Z.Xəlilov, 23.